

TƏLİM, TƏDRİS VƏ SERTİFİKATLAŞDIRMA İDARƏSİ	Rev. №: 00
	Rev. tarixi:
GƏLİR MARAQLARININ ANALİZİ TƏLİMATI	QİSŞ / TL / QS / 006
	Nəşr tarixi: 25.02.2014
	Səh 1 / 2

1. Məqsəd və əhatə dairəsi

Bu prosedurun məqsədi, TTSİ – nin sertifikatlaşdırma prosesi ilə əlaqəli fəaliyyətlərindən qaynaqlana bilən istənilən gəlir maraqlarının əvvəlcədən müəyyən edilərək onların qarşısını almaq üçün tədbirləri müəyyən etməkdən ibarətdir.

TTSİ tərəfindən personal sertifikatlaşdırma, təkrar sertifikatlaşdırma, təşkil edilən sınaqlar və s. ilə əlaqəli yarana biləcək gəlir maraqları bu prosedurun əhatəsindədir.

2. Məsuliyyət

- TTSİ-nin rəisi
- Rəhbərlik təmsilçisi
- Tərəfsizlik komissiyası
- Sertifikatlaşdırma prosesində yer alan bütün personal

3. İstinad olunan sənədlər

- ISO/IEC 17024 standartının tələbləri
- Əmək məcəlləsi

4. Prosedurun iş metodu

Qaynaqçı personalın sertifikatlaşdırılması prosesi zamanı yarana biləcək gəlir maraqları üzrə risklər rəhbərlik təmsilçisinin iştirakı ilə Tərəfsizlik komissiyası tərəfindən təyin edilir. Gəlir maraqları üzrə risklər müəyyən edilərkən əsasən aşağıdakılar nəzərə alınır:

- Rəhbərlikdən gələ biləcək təsir və təzyiqlər
- Personaldan qaynaqlanan təsirlər (komissiya üzvləri, sınaq işçiləri, müşahidəçilər və s.)
- Müqavilə şərtləri
- Ortaq maraqlar (qohumluq əlaqələri, biznes maraqları və s.)
- Yeni namizədlərin cəlb edilməsi qarşılığında ola biləcək ödənişlər üzrə maraqlar və s.

	Tərtib etdi	Yoxladı	Təsdiq etdi
Vəzifəsi	QİS şöbəsinin rəisi	Rəhbərlik təmsilçisi	TTSİ – nin rəisi
İmza			

TƏLİM, TƏDRİS VƏ SERTİFİKATLAŞDIRMA İDARƏSİ	Rev. №: 00
	Rev. tarixi:
GƏLİR MARAQLARININ ANALİZİ TƏLİMATI	QİSŞ / TL / QS / 006
	Nəşr tarixi: 25.02.2014
	Səh 2 / 2

Risk analizi aparılarkən namizədlə sertifikatlaşdırma prosesində yer alan personal arasında birbaşa və ya dolayı, eləcə də keçmiş, indiki və gələcək əlaqələr nəzərə alınmaqdadır. TTSİ qaynaqçı personalın sertifikatlaşdırılmasını məhdudlaşdıracaq hər hansı bir səbəbdən asılı olmayaraq hər bir namizədə müraciət mərhələsindən başlamış son qərara qədər tərəfsiz davranmaqdadır. TTSİ istər rəhbər heyət olsun, istərsədə sertifikatlaşdırma fəaliyyəti ilə əlaqəli istənilən personal üçün öhdəçilik forması hazırlayaraq onlara imzaladırmışdır. Eyni zamanda namizədlər üçün də sınaqdan öncə sınaq zamanı qadağan olunmuş vasitələrdən istifadənin qarşısını almaq məqsədilə öhdəçilik forması hazırlanaraq imzaladırlır. TTSİ sertifikatlaşdırma fəaliyyətinə şübhə yaradacaq əlaqələri nəzərə alaraq bu təlimatı hazırlamış və bu təsirlərin təlimata əsasən periodik olaraq izlənməsini həyata keçirməkdədir. Sertifikatlaşdırma fəaliyyətinin tərəfsizliyinə şübhə yaradacaq risklərin müəyyən edilməsi və mövcud risklər üzrə müəyyən edilmiş tədbirlər ildə bir dəfə Tərəfsizlik komissiyasının toplantısında gözdən keçirilərək əlavə və dəyişikliklərə ehtiyac duyulduğu hallarda lazımi reviziyalar aparılır. Keçirilən toplantıda rəhbərlik təmsilçisi də müşahidəçi qismində iştirak edir və toplantı üzrə qeydlər tutularaq mühafizəsi təmin edilir. Gəlir maraqları üzrə aşkar edilmiş risklər və bu risklərin arzu olunan səviyyədə saxlanması üzrə müəyyən edilmiş tədbirlərin icra vəziyyəti üzrə nəzarət rəhbərlik təmsilçisi tərəfindən istər mütəmadi monitorinqlər, istərsədə daxili auditlər vasitəsilə həyata keçirilir.

5. Əlaqəli sənədlər

- | | |
|-------------------------------------|----------------|
| • Rəhbərlik üzrə öhdəçilik forması | QİSŞ/FR/İS/009 |
| • Personal üzrə öhdəçilik forması | QİSŞ/FR/İS/010 |
| • Namizədlər üçün öhdəçilik forması | QİSŞ/FR/İS/038 |
| • Risk analizi forması | QİSŞ/FR/İS/036 |
| • Risklərlə tanış olma forması | QİSŞ/FR/İS/041 |

	Tərtib etdi	Yoxladı	Təsdiq etdi
Vəzifəsi	QİS şöbəsinin rəisi	Rəhbərlik təmsilçisi	TTSİ – nin rəisi
İmza			

